

# Erməni faşizminin Qaradağlıdakı qanlı izləri

Ermənilər 1988-ci ildən başlayaraq Qarabağda yaşayış azərbaycanlıları ata-baba yurdlarından silah gücünə qovub çıxarmaq üçün kənd və qəsəbələr üzərinə hücum keçdirilər.

1992-ci il fevral ayının əvvəllərindən Xocavənd rayonunun Qaradağlı kəndinin sakinləri də həyatlarının ən çətin günlərini yaşayırdılar. Qəsbkarlar azərbaycanlıları bu kənddən də çıxarmaq üçün demək olar ki, hər gün hücumlarını artırırlılar. Sakinlər nə qədər müqavimət göstərsələr də, təpədən-dırnağadək silahlanmış, növbənöv zirehli texnikaları olan erməni hərbi birləşmələrinin qarşısında dayana bilmirdilər.

Ermənilər hücumlar zamanı Fransadan, Livandan, Suriyadan gətirdikləri muzdlu, terrorcu dəstələrlə yanaşı, keçmiş ittifaqın Xankəndidə yerləşən 366-ci motoatıcı alayının canlı qüvvəsinin və texnikasının köməyindən də istifadə edirdilər.


Kəndə olan düşmən hücumları 1992-ci il fevralın 14-dən sonra daha da gücləndi. Yağışlar kənd üzərinə bir neçə istiqamətdən böyük qüvvə ilə hücum edirdilər. Nə qədər tohluklu olsa da, sakinlər evlərindən çıxmır, qoyunda doğulub böyüdükləri el-obalarını qoruyurdular. Fevralın 17-dək kənd uğrunda qanlı döyuşlər getdi. Əli silah tutan sakinlərin qəhrəmancasına vuruşmasına baxmayaraq, fevralın 17-də qeyri-bərabər döyuşlərdə ermənilər Qaradağlı işgal etdilər. Bu soyuq qış günü kəndin tarixinə qara hərflərlə yazıldı. Qaradağlıının işğalına səbəb döyüşürənin zəifliyi yox, sursat ehtiyatının tükənməsi oldu.

Vəhşicəsinə Qaradağlıya girən daşnaklar evindən qaçmağa macəl tapmamış sakinləri də, döyuşlərdə yaralananları da elə kəndə addımlarını qoyan kimi güllələdilər. Qəsbkarlar sakinlərdən 117 nəfəri ni əsir aldılar, 90-dan çoxunu isə qəddarcasına qətlə yetirdilər. Oldürünlərlərdən 21-i ahiylə qoca, 10-u qadın, 10-u da

məktəbli idi. Qaradağlıın işğali zamanı 146 uşaq yetim qaldı. İşğal nəticəsində kənddə 200 yaşayış evi, 1 mədəniyyət ocağı, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana binası və digər sosial obyektlər vəhşicəsinə dağıdıldı. Ermənilər 3 kənd sakininin üzərinə dizel yanacağı tökerək yandırdı, 2 nəfərin isə başını kəsdilər. Qaradağlıın erməni işgalçlarının gözündə yayına bilən sakinləri dağlıq ərazilərdən sağ-salamat keçərək Ağdam'a qaça bildilər. Əgər kənddə qalsayıdılarsa, onlar da erməni vəhşiliyinin qurbanı olacaqdılar.

Qəsbkarlar əsir götürdükləri kənd sakinlərinə olmazın işğəncələr vermişdilər. İşgalçılardan kəndin Böyük dağı adlanan yüksəkliyində əsir aparılanların içorisindən 8-i uşaq olmaqla 23 nəfəri güllələmişdilər. Ağır yaralanmış günahsız insanları silos quyularına atıb üstlərini basdırılmışdılars. İki nəfər Zəki bulağının üstündə, iki nəfər isə Cəmiyyət kəndində qətlə yetirilmişdi. Əsirlikdə olan 68 nəfər kənd sakinini erməni faşizminin qurbanı olmuşdu. Daşnakların kənddən əsir apardıqları beş nəfərin taleyi bu günə qədər də məlum deyil.

Aradan illər keçəs də, qanlı Qaradağlı faciəsi kənd sakinlərinin yaddaşında qalıb.



Tarix göstərir ki, böyük insan tələfəti ilə nəticələnən belə qanlı faciələr heç vaxt unudulmur. Sakinlər o qanlı qırğınlardan, erməni vəhşiliyindən elə odlu-alovalı danişırlar ki, sanki bütün bunlar 32 il əvvəl yox, elə dünən-srağagün baş verib.

Seyyur Nağıyev həmin dəhşətli günləri belə xatırladı:

- 1992-ci ilin fevralında Qaradağlı düşmən mühəsirəsində idi. Vəziyyət gərginləşən ilk günlərdən kənddə özü-nümüdafiə dəstəsi yaratmışdıq. Qeyri-bərabər döyüşlərdə Qaradağlı camaati - uşaqlı-qadınlı, cavanlı-qocalı qəhrəmancasına vuruşurdu. Təəssüf ki, sursatımız tükənəndən sonra ermənilər kəndə girib bizi əsir götürdülər. Daşnaklar yol uzunu əşrəri maşınlardan düşürərək işğəncə verə-verə öldürdülər. Əsirliyimizin 40-ci günü id. Erməni nəzarətçi yənimizə gələndə ayağa qalxmadım. Buna görə təpiklə sıfətimə necə vurdusa çənəm qırıldı. Hələ ondan qabaq "Böyük bağı"nda ermənilər gülə ilə çənəmdən vurmuşdular. Ermənilər İmran kişinin mədəsini təpiklə elə möhkəm vurdular ki, kişi 7 gündən sonra öldü. Meyiti də 3-4 gün saxlandığımız zirzəmidə qaldı. Er-

məni işgalçılari Qaradağlı kənd sakinini Turab Hüseynovun ailəsindən dörd nəfəri qətlə yetirdilər.

1992-ci il fevralın 17-si mənim üçün çox ağırlı gün olud. Həmin gün ermənilər həm kəndimizi işgal etdilər, həm valideynlərimi, həm də iki qardaşımı öldürdülər. İnanırı dıq ki, bu zülmələr, bu qanlar yerde qalmayacaq. Bugünkü günə şükürler olsun. Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı, Qarabağımızı azad edib, şəhidlərimizin qisasını alıb. Artıq doğma Qaradağımız da azaddır.

19-20 sentyabr 2023-cü ilde ordumuzun Qarabağda separatçılara qarşı həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində başqa yaşayış məntəqələri kimi, Qaradağlı kəndi də erməni işgalçılardan azad olundu. Azərbaycan Ordusu xəyalları gerçəkləşdirdi. Qarabağın başqa yaşayış məntəqələri kimi, Qaradağlı kəndinin sakinləri də yaxın zamanlarda böyük sevinc içində doğma ocaqlarına qayıdaclarlar.

**V.MƏMMƏDQULUOĞLU,  
"Azərbaycan"**